

# Atalmix «Injil al-Barnabas» - kipkizil bir yaloqanqlik

## So'al: Məsihiylər («Hristi'anlar») nemixə «Injil al-Barnabas»ni etirap kilmaydu?

Mutlək ispat kılinoğanki, «Injil al-Barnabas» degən kitabning həkikiy Injil wə Məsihiy etikədi bilən həqkandakı munasiwiti yok. Bu jəhəttin bu kitab Musəyləma, Al-fadhl-bin-Rabi'ə қatarlıq zamandalarning yazoqan «yaloqan Kur'an»ı oħxax, qong bir aldamqılıktur.

Bu kitabni inqkiləp təkxürüp qıkkən alimlarning həmmisi «rosul Barnabas»ning ismi yaloqandin köyuloqan bu kitab, 15-əsirdin ilgiri məwjud əməs idi, degən oħxax bir pikirgə kəlgən. Xu wakit bolsa, rosul Barnabasning wapatidin təhminən 1500 yil keyin bolqan!

Nuroqun abruyluk musulman yazoqilar əzila bu pakitka wasitilik ispat beridu. Məsilən, bu kitab 15-əsirdin ilgiri məwjud bolqan bolsa, undakta Al-Tabariy, Al-Baydhawi, Ibn Kathir қatarlıq alimlar qoqum bu kitabni nəkəl kəltürüp ixlitip: «Əysa Məsih, kresttə əlmigən» degən bolatti. Biraq buning ornida, ularning Məsih Əysanıng əlümi toqrisidiki pikirliri bir-birigə oħximaydu.

Biz əgər Al-Mas'udi yazoqan «Altun Qimənzar», imam Imad'uldin yazoqan «Baxlinix wə Ahirlixix», Əhməd al-Magrizi yazoqan «Ibrizining təhrirlimişi»dək danglıq musulman əlimalarning əsərlirini ahtursaq baykaymizki, bu kezgə kərüngən alimlar: «Məsihlərning Injilida tət

yazoquning — Mattaning, Markusning, Lučanining, Yuhanalarningki bayan kisimliri bar ikən» dəp bayan kılıdu. Məsilən, Al-Mas'udi mundak yazidu: «Məsih Əysanıng həm «on ikki muhlisi» həm «yətmix muhlisi» wə ularning namlirining hərkəyərgə tarkilip ketixi, ularning қilojanlıri wə dəpnə kılınojan kəbriliri toqrisida tohtalojaniduk. Injilning (yükirida tilə elinojan) «bayan kismi»ni yazoqılardın Matta bilən Yuhanna «on ikki muhlis»idin, lekin Luča bilən Markus «yətmix muhlis»tin ikən» (Al-Tanbih wal Ixraf», 136-bət)

Biz əgər Mükəddəs Kitab (Təwrat, Zəbur wə Injil)ning kona kəqürülmə nushilirini təkxürüp kərüp baksak, biz bu atalmix «Injildiki «Barnabas kismi»ni tapalmaymız. Bu kona kəqürülmilər, Muhammədning dəwridin awwal kəqürülgən bolup, Kur'anning əzi bu nushilar toqrisida tohtilip, ularning həkikət ikənlikini təstiklaydu. Xuningdək 3-əsirdiki «Məsihiy jama'ətlərning aksakalları» təyyarlıqan «Mükəddəs Kitabning kisimliri» degən «Mundərijə tizimliyi»də bu toqrisida həqkandak gəp-səz yok.

Tarihiy tətkiqatlar bu yalovan kitabning birinci nushisi 1709-yili Germaniyədə pəyda bolovanlığını eniklidi. Uni inqikiləp təkxurgən hərkəndək dələttiki alimlarning həmmisi uning mükawisining nushisi xərkqə ikənlikini, wə ərəbqə izahatlari barlığını baykıdi. Kəoñizi wə siyahını təkxürgəndə, 16- yaki 15-əsirdə yezilojanlıçı eniklanojan.

Əngliyəlik alim doktor Sayil bolsa bu kitabning İspaniyə tilidə yezilojan bir nushisini taptı. Bu nushining kirix səzidə: «Akşakal Irane'usning rosul Pawluska karita tənkid heti» toqrluluk tohtilidu. Əmma hərkəndək tarixunas Irane'usning yazojanlıridin «Barnabas kismi» toqrluluk həqkandak gəpni wə yaki rosul Pawluska karitilojan

heqkandak tənkidni tapalmaydu; Irane'us Barnabasni heq tiloja almay, Pawlusning məktuplirini pat-pat nəkil kəltüridu.

Həmmimiz bilələydiqan enik bir pakit bar. Injildiki «Rosullarning pa'aliyətliri» degən ķisimda xu yeziləjanki, rosul Pawlus Yerusalem, Antakya, Konya, Listra wə Dərbə xəhərliridə Injildiki hux həwərni jakarliojan waqtida Barnabas degən kixi uningoja həmrah bolqan. Andin Barnabas nəwrə ukisi Markus bilən billə Siprus degən aralda Injildiki hux həwərni jakarliojan. Bu ispat beriduki, Pawlus, Markus wə baxqa rosullarning jakarliojan hux həwirigə Barnabasning əzimu ixəngənidir. Bu hux həwər ķiskiojinə bir jümlidə yəkünlənidir (rosul Pawlusning səzliri):

—

«**Təwrat-Zəburda aldin eytiloqinidək, Məsih gunahlırimiz üçün əldi; U dəpnə ķilindi; wə üqinqi küni yənə Təwrat-Zəburdə aldin eytiloqinidək tirildürüldi; U Kefaska, andin on ikkiyləngə kəründi; andin U bir sorunda bəx yüzdin artuk ķerindaxka kəründi; ularning kəpinqisi bugünkü kündə tirik, əmma bəziliri əlümdə uhlawatidu; U Yakubka, andin rosullarning həmmisigə kəründi; həmmisidin keyin U huddi wakitsiz tuquluojan bowaqtək bolqan mangimu kəründi**». («1Kor.» 15:3-8).

Əmma «Barnabas ķismi»da bu tüp pakitning inkar ķilinoqanlığı op'oquq kərünidir, u kitab bir tokulma, halas.

Bəzi alimlar «Barnabas ķismi»ni yazən qısqa Islam diniqə kirgən Marino isimlik (islamqa kirgəndin keyin əz ismini «Mustafa al'Arandi»qa əzgərtkən) Italiyəlik bir monah idi, degən pikirdə. Baxqa alimlar bu kitabning əsli nushisi Italiyə tilida əməs, bəlkı ərəb tilida

yezilqan degən pikirdə. Buning səwəbi, atalmix «Injildiki Barnabas kismi»ni okuojan hərkəndak kixi xuni kərələyduki, yazələqisi Kur'an toqluruluk kəng bilimi bar adəm. Tekistlərning kəpinqisi degüdək Kur'andiki ayətlərdin səzmusəz, jümlimujümlə tərjimə қilinojan. Axundak pikirdə turquqılardın əng dəsləptikilərdin biri bolsa, miladiyə 18-əsirdə etkən Wa'it doktor degən alim idi.

### **«Injil Barnabas»ning mu'əllipi (aptori) «Islam diniqa kirgən bir Hristi'an» idi**

Alimlarning pikirliri қandaq boluxidin կət'iynəzər, xübhisizki, bu kitab Kur'andiki tekistlərgə əgəxkən һalda Məsih Əysanıng hayatıni bayan қılıdu. Bu pakit bizni aptori Islam diniqa kirgən bir Hristi'an degəngə ixinixkə mayil қılıdu. Nuroqun yərliri, kona musliman yazələqiların yazmilirioqa ohxap ketidu, məsilən «Al'itifat Alsaniyya bil Ahadis Alkuddusiyah», «Al'anwar Almuhammadiyyah min al Mawahib al Laduniyyah», «Al Isra Məjizə Kubra» wə baxka kitablar.

### **Mukəddəs Injiloqa қarmukarxi yərliri**

Mol ispat barkı, «Barnabas kismi»ning aptorining, məyli Məsih Əysanıng rosulliri bilən, məyli Mukəddəs Rohning wəhiysi bolğan Injilning kəp կisimlirini hatiriligən muhlislar bilən həqkəndak munasiwiti yok idi. Bularning enik ispatliri təwəndikilərni əz iqigə alidu:

—

(1:1) Aptorining, Təwrat wə Injildiki wəkələr yüz bərgən Pələstin wə

ətrapidiki yərlərning juqlapayısi toqluluk həwərsizliki: —

Aptor mundak dəydu: —

«Əysə Galiliyə dengizining қiroqıçıja berip, өz xəhiri bolğan Nasarətkə baridiqan kemigə qıqıqanidi» (20:1-2). Həmmə adəmlərgə tonuxluğkı, Nasarət degən xəhər yazoluqining deginidək dengiz boyida əməs, bəlki Galiliyədiki qong bir dəng üstigə kurulğan.

(2:1) Baxka bir yerdə aptor mundak dəydu: —

«Esinqlarda bolsunki, Huda Ninəwə xəhiriini ħalak ķılıx ƙararioqa kəldi. U (Yunus pəyoqəmbər) həlkiliridin қorkup Tarsuska keletalənidi. Bırak Huda uni dengizə taxliwetip, bir belikka yutkuzup, andin uni Ninəwə xəhiriining yenioqa ƙusturdi» (63:4-7).

Ninəwə xəhiri Asuriyəning paytəhti bolup, Tigris dəryasining xərkiy қiroqıkında, Al-Kisir namlıq bir ekında kurulğanidi. Xunga Ninəwə xəhiri u aptor degəndək əməs, bəlki Ottura Dengizdin birnəqqə ming kilometr yiraklıktı!

(2) Aptorning Məsih, Əysanıng tuqluxi wə nəsəbnamisi (xəjərisi) toqluluk həwərsizliki: —

Bu yalğan kitabning 3-babida mundak yezilğan: — «Əysə tuqluqan waqtida Pilatus degən kixi Yəhudiylarning waliysi, Ananiyas wə Kayafas degən kixilər «Rabbilar» (əlimalar)ning rəhbərlikidə bolğan».

Bu toqlra əməs, əpsanə gəptur. Pilatus bolsa miladidin keyin 26-yilidin 36-yılıqə waliy bolğan. Ananiyas bolsa miladidin keyinki 6-yildin baxlap, Kayafas 8-yildin baxlap, 36-yılıqə rabbilarning rəhbərlikidə bolğanidi. «Miladiyə» degən gəp Məsihning tuqluqan waktı ikənlikli həmmimizgə ayan (həzirki tarihxunaslarning hesablıxiqə, Məsih Əysə əməliyəttə «miladiyə»din səl ilgiri tuqluqan).

Kitabning 142-babida, Məsih Dawut pəyələmbərning əwladidin əməs, bəlki Isma'ilning nəslidin bolğan dəp yeziloğan. Yənə kelip kitabta, Hudanıñ həzriti İbrahimoğa Kütkuzoğu-Məsih toqrluluk bərgən wədisi «*Isma'il arkılık, Ishak arkılık əməs*» dəpmu yeziloğan (124:14). Bu bolsa naħayiti qong hatalık. Məsihning Injilda («Matta»da wə «Luča»da) hatirləngən nəsəbnamisini okuğan hərkəndək kixi Məsihning Ishakıñ nəwrə oqlı bolğan Yəhudadın qıkkən kəbilisidin, xunglaxka Dawutning nəslidin qıkkənlilikini enik kərələydi.

(3) Kitabning yazələqisi Injiloğla pütünləy կarmukarxi bolğan birnəqqə hekayə-riwayətlərni kitabning iqigə aloğan. Təwəndə hekayilərdin aloğan misallar: —

«*Huda Xəytan oqa əgəxküqilərgə: «Towa kılıp əzümni silərnin  
Yaratkuqinglar dəp etirap kilinglar» deginidə, ular: «Sening adilsiz  
bolğanlığingdin, biz Sanga ibadət kilixtin yanduk. Xəytan bolsa adil, gunahsız  
bolup bizning Rəbbimiz» — dedi. Xəytan ketip қaloğında azraq qang-topa üstigə  
təkürüp կoydi. Jəbra'il bolsa uning tükürükini qang-topining ezi bilən elip  
kötürdi, nətjidə hərbir insanning bir kindiki bolğan» (35:25-27).*

«Əysə ularoqa jawab berip mundak dedi: «Xübhisizki, Xəytan asiylik kılıp  
tiyilipli yikiloğında mən uningoşa hesdaxlıq կildim wə u wəswəsə կiloğan  
insaniyətkə hesdaxlıq կlimən. Xunga mən roza tutup Hudayimoğlu du'a կildim. U  
manga pərixtə Jəbra'il arkılık: «J əysə, sən nemini halaysən, sening nemə  
tilawiting bar?» dəp soridi. Mən: «I Pərvərdigar, Xəytan hərkəndək rəzillikni  
dunya oqa kəltüridü; u dərwəkə sən yaratkan məhluk bolğandur, nuroqun  
kixilərni wəswəsə bilən buzidu. I Pərvərdigarım, uningoşa rəhim կil».»

*Huda: «I əysə, mana Mən uni kəqürüüm kiliwəttim. U pəkət: «I Pərvərdigar  
Hudayim, mən gunah sadır կiloğanmən, manga rəhim կil» desila, Mən uni*

*kəqürüm kılıp, uni əslı əhwaliqa kəltürimən» -- dedi.*

Əysə: «Buni anglap, mən bundak əpləxtürüxni kılalisam intayın huxal bolattim. Xunga mən Xəytanni qakirdim, u kelip: «Sən üçün nemə kılıxım kerək?» dəp soridi. Mən: «Bu ixni ezüng üçün kılısən, qunki mən sening hizmitingga ķizikmaymən, bəlkı əzüngning mənpə'ati üçün seni qakirdim» dedim. Xəytan: «Sən əgər menin hizmitimni ķobul ķilmisang, mənmu seningkini halimaymən, qunki mən səndin aliyjanabmən. Sən qang-topidin kelip qıḳkan, əmma mən əzüm roḥturmən» dəp jawab bərdi» (51:4-20).

Əkli bar hərkəndak kixi bundak hurapiylikka tolğan kuruk gəplərning Hudanıng wəhiysi bilən kəlgən bir mukəddəs Injildin kəlgənlilikgə ixinəlməydu. Birinqidin, Huda Xəytan asiylık ķilojinida uningdin ożəzəplinip uni Əz aldidin, asmandin həydiwətkənidi. Hudanıng xu riwayəttə eytiloqandək Xəytan bilən bir «sühl kılıp» əplixixi Əzining pak-mukəddəslikigə hərgiz uyğun əməstur.

Ikkinqidin, əlmisakṭin tartip Məsih Əysə Xəytan bilən ķattık uruxta bolup kəlməktə. Injilda mundak deyilgən: «**Gunah sadir ķilələqi Iblistindur. Qunki Iblis əlmisakṭin tartip gunah sadir kılıp kəlməktə. Hudanıng Oqlining dunyada ayan ķilinixidiki məksət Iblisning əməllirini yokitixtar**» (Injil, «Yuhanınna (1)», 3-babtin).

Üqinqidin, Məsih Əysə bilən bolğan uruxta, Xəytan əzini Məsih Əysadin aliyjanab deyixkə petinalmidi. Əksiqə, Məsih Əysə Kəpər-Nahum degən xəhərdiki bir adəmgə qaplaxçan bir jinni həydiwətkən waktida, həlikı jin: «- **Əy Nasarətlik Əysə, biz bilən karing bolmisun! Sən bizni yokatmaqqimusən?** Mən Senin kimlikingni bilimən. Hudanıng «**Mukəddəs Bolələqi**»si **Sən!**» -- dəp towlap kətti. Muxu yərdiki jin

degən «biz» xübhisizki həmmə jin-xəytanlarnı əz iqigə alıdu. Injil boyiqə, jinlar Xəytanning qaparmənliri bolidu.

Xübhisizki, bu yaloqan kitabning yazoqası musulman idi. Atalmix «Barnabas ķismi»ni təpsiliy okuqan hərkəndək kixi iqidiki nuroqun islamiyət yazoqulırining səzlərini nəkəl kəltürgənlikini baykaydu. Məsilən, 112-babida: —

*«I Barnabas, mən ħezi boluxum kerək. Qünki muhlislirimdin birsi ottuz kümüx tənggə bahasida manga satğunluğ kılıdu. Yənə kelip, manga satğunluğ kılıdioqan kixi mening ornumda əltürülidu. Qünki Huda meni yərdin kətüridu wə manga satğunluğ kılıdioqan kixinin qiyapitini əzgərtip կoyiduki, həmmə adəm uni meni xu, dəp oylaydu. U naħayiti əxəddiy ħalda əlidu, xunga mən uzun wakitqiqə axundağ hijilik iqidə turimən. Əmma Muħəmməd kəlginiðə, bu hijilik meningdin elip taxlinidu»* —dəp yeziloqan (112:13-17). Bu riwayət ottura əsirlərdiki islamiyətning ukümiqə asaslanıqan. Əmma bu həm Injiloq həm Kur'anıqə hilap. Həmmə adəmgə ayanki, Injil boyiqə Məsih Əysanın krestkə mihlinip əlüxi aləmning əng muhim wəkəsidur. Kur'anda bolsa: —

*«Mən (Əysə Məsih) tuquloloqan künümdə, wapat bolovan künümdə, tirilip (ķəbrəmdin) turoquzuloqan künümdə (Allata'ala təripidin bolovan) amanlıqka eriximən»* (Sürə «Məryəm» 34-ayət)

*«Əz waqtida Alla eytti: «I Əysə! Mən seni (əjiling yatkəndə) kəbzi roğ ķilimən, seni dərgahimoqə kətürimən (yəni asmanıqə elip qikimən) seni kapirlardin pak ķilimən (yəni seni əltürməkqi bolovan yamanlarning xərridin (ziyankəxlikidin) saklaymən)...»* (Sürə «Al-Imran», 55-ayət).

Muxu Қur'andiki ayətlərdə, baxka birnəqqə ayətlərgə ohxax, mundak tərtipni kərimiz: —

- (1) Məsih Əysanıng əlüxi (əjiling yətkəndə, kəbzi roh қilinix (wapat bolux degən mənisi boluxi mumkin) қatarlıq ibarilər bilən ipadıləngən).
- (2) Uning (kəbridin) tirilixi.
- (3) Asmanoja kətürülüxi.

Mundak wəkələrning reti atalmix «Barnabas ķismi»ning riwayitigə ohximaydu. Yəni, «Barnabas ķismi» «Қur'an»diki məlumatka ķarmuğarxi.

«*Təwrat, Zəbur wə Injilni əzgərtilmən*» degən yalojan pitnə-işwa bilən «Barnabas ķismi» Hudani həkarətləydi.

Bu kitabning 12-babida aptori təwəndiki səzlərni «Əysa eytən» dəwalidu: —

«*Xübhisizki, mən silərgə eytayki, Musanıng kitabı (Təwrat)din həkikət elip taxliwetilmən bolsa, Huda Dawut atimizoja ikkinqi kitab (Zəbur)ni bərməgən bolatti. Əgər Dawutning kitabı əzgərtilmən bolsa, Huda «Injil» degən kitabni manga bərməgən bolatti, qünki Pərvərdigar Huda əzgərməs wə insaniyətkə bir həwərnila yətküzməkqi. Keyinki həwərqi kəlgini də, u əzümning kitabımning buzuloğan yərlirini saplaxturıdu».*

Mundak bayan yənilə Təwratka, Zəburoja, Injiləja wə Қur'anəja hilap.

Bu məsilə tooplisida bizning ««Injil Mukəddəs» əzgərtılğanmu?»

degən kitabımızda muzakirləxtük. Muxu yərdə biz pəkət Kur'andiki ikki-üq ayətlərni nəkil kəltürümüz: —

Sürə «Yunus» 94-ayəttə: —

*«(I Muhamməd!) Mubada sən sanga biz nazil ķilojan kitabtin xəklinidiojan (xübhilinidiojan, guman ķilidiojan) bolsang, səndin ilgiri kitab oқuojanlar (yəni Təwrat bilən Injil nazil ķilinojan Yəhudiylar wə Nasaralar (Məsihiylər)) din sorap bakşın...».*

Əgər «ilgiri kitab oқuojanlar»ning қolidiki Təwrat, Zəbur wə Injillar əzgərtılğan bolsa, bundakta Muhəmmədnинг ulardin sorixining nemə paydisi?

Kur'anda buningə qədər məzmunda yezilojan 7-8-ayətmə bar.

Sürə «Kəhf», 27-ayət: *«Allanıng səzlirini həq kixi əzgərtəlməydu»*. Bu həmmimizning hulasımız bolsun!

Məsih Əysə mundak degən: *«Asman-zemin ətüp ketidu; əmma Mening kalam-səzlirim hərgiz ətüp kətməydu»* (Injil, «Matta» 24-bab, 35-ayət)

Həmmigə Kadir Huda əz kalam-səzlirini կandağmu կoղdiyalımisun?!

«Barnabas ķismi»ning Kur'andin pərklik nuroqun qong yaki uxxak-qüxxək birnəqqə yərlirimu bar. Uxxak-qüxxək pərkliridin birini tiləja alsak: —

*«Yüsüp, Rim imperatori Қəysərning royhətiqə tizimlinix üçün, һamilidar bolovan ayali bilən Galiliyədiki Nasarət degən bir xəhərdin qıktı... U Bəyt-Ləhəm xəhərigə kəldi, tawapqlar kəp bolovaqka կonqudək jayni tapalmidi... U*

*padiqilar ning xəhər sirtidiki bir jayığa bardi. U yərdə turoqinida, ayalı Məryəmning ay-küni toxup boxandi. Məryəmning ətrəpi yopyoruk idi, balını həqkandaq azab-toloqaksız tuqlı»* (Barnabas kısmında bayan kılınçını).

Kur'annda bolsa: «*Məryəm ħamilidar boldi, (a'ilisidin) yirak bir jayığa kətti. Toloqakning қattıkılıki uni (yəliniwelix üçün) bir horma dərihining yenioğa keliwelixkə məjbur ķildi. Məryəm eytti: «Kaxki mən buningdin ilgiri əlüp kətkən bolsamqu! Kixilər təripidin untilup kətkən (ərziməs) nərsigə aylinip kətsəmqu!»*» — dəp eytiloqan (Sürə «Məryəm» 22-23-ayət). Қarioqanda Məryəmning tolójiki bək eojir ikən!

Buningdin eojirrak bir qong hatalıknı alsak, «Barnabas»ning 42-bab, 5-11-ayətliridə: —

*«Əysani etirap ķılıp: «Xübhisizki, mən silərgə eytayki, mən Məsih əməsmən» — dedi. Ular uningdin: «Undakta, sən İlyas pəyoqəmbər yaki Yərəmiya pəyoqəmbər yaki baxka kona pəyoqəmbərlərdin birsimu?» — dəp soridi. Əysa: «Yak» — dəp jawab bərdi. Ular uningdin: «Undakta, sən kim? Biz bizni əwətkənlərgə jawab beriximiz kerək» — dedi. Əysa: «Mən bolsam: «Dilliringlarnı Rəbbimning rosulining kelixigə təyyar ķilinglar!» degən bir awaz bolımən» — dedi»* -- deyilgən!

Lekin Kur'an, «Məsih» (Kutkuzojuqi wə Padixah) degən unwanning Əysanıng bir unwani ikənlikini etirap ķılıdu. Məsilən: --

Sürə «Al Imran», 45-ayət: —

*«Əz waqtida pərixtılər eytti: «I Məryəm! Alla sanga (atining wasitisiz) Allanıng bir kalami (səzi) bilən hux həwər beriduki, uning ismi Məsih Məryəm oqlı Əysadur, u dunya wə ahirəttə abruyluk wə Allaoqa yeğinlardın bolidu!»»*

Sürə «Nisa», 171-ayəttin muxuningə qədəmə bir misalni

tapalaysiz.

Bu sahta kitab toojruluk kəp səzliximizning hajiti yok. Wakitni israp ķilip uni ikkinqi kərgüqi bolqinimizdin kərə, bizgə nijat-ķutkuzuxni kərsitidiojan Mukəddəs Kitab, yəni Təwrat, Zəbur, Injillarning səzигə dikkitimizni қoypinimiz tüzük.

**«Pütkül mukəddəs yazmilarning (Təwrat, Zəbur wə Injilning) həmmisi Hudanıng Rohining yolyoruk-ilhamı bilən yezilojan bolup, u təlim berix, tənbih berix, hatalıklarnı tüzitix wə kixilərni həkkanıyat yolioqa baxlaxka paydılıktur. Bular arkılık Hudanıng adimi toluk қorallinip, barlıq yahxi əməllərni қılıxka təyyar bolalaydu»**

(Injil, rosul Pawlusning Timotiyə yezilojan 2-heti, 3-bab, 16-17-ayət)

**«Mənki bu kitabtiki bexarətning səzlirini anglioşanlar oqa guwahlıq berip agahlandurimənki: Kimdikim bu səzlərgə birnemini koxsa, Huda uningoja bu kitabta yezilojan balayı'apətlərni қoxidu. Kimdikim bu bexarətlik kitabning səzliridin birər səzni elip taxlisa, Hudamu uningdin bu kitabta yezilojan həyatlıq dərihidin wə mukəddəs xəhərdin bolidiojan nesiwisini elip taxlaydu.**

— Mana, bular oqa agah-guwah Bərgüqi bolsa mundak dəydu:  
**«Xundak, pat yekində kelimən!»**

**«Amin! Kəl, ya Rəb Əysə!»**

**Rəb Əysə Məsihning mehîr-xəpkəti barlıq mukəddəs bəndilər**

**bilən billə bolqay, Amin!»**

(Injildiki əng ahirkı ķisim, yəni «Wəh̄iy»ning əng ahirkı səzliridin).